

## “SIRATI-MÜSTƏQİM” MƏCMUƏSİNDE ÇƏRKƏŞ ŞEYXİZADƏ XƏLİL XALİDİN BİR YAZISI

### Xülasə

Mətbuat orqanları hər bir millətin tarixi xəzinəsidir. Müəyyən dövrün ideya-estetik dəyərlərini, siyasi ideolojiyini, ədəbi düşüncələrini məhz qəzet və jurnallar vasitəsiylə daha dəqiq öyrənmək mümkündür. Belə məlumatlardan biri də “Strati-müstəqim”da 17 iyun 1909-cu ildə nəşr olunan “Bir mukaddimeyi-Beliqa” (Bəlağlı bir müqəddimə) Çərkəş Şeyxizadə Xəlil Xalid tərəfindən yazılmış bir yazıdır. Bu yaz biza Elias John Wilkinson Gibb və onun əsas adı “A History of Ottoman Poetry” olan “Osmanlı Şeir Tarixi” əsəri haqqında mühüm məlumatlar verir. Burada J.W.Gibb və onun türk ədəbiyyatına və mədəniyyatına olan sevgisi və marağı, eləcə də əsərin yazılmış və nəşr tarixi ilə bağlı məsələlər öz əksini tapmışdır. Məqalədə Qərb dünyasının anti-imperialist bir ziyan olaraq tanıldığı və dəyar verdiyi Çərkəş Şeyxizadə Xəlil Xalid, eləcə də içtiimai-siyasi və ədəbi mühit haqqında müəllifin dilindən məlumat verilir.

Açar sözlər: Xəlil Xalid, E.C.U.Gibb, “Sirati-müstəqim”, Tarixi-Əşarı Osmaniyyə

**Giriş.** “Sirati-müstəqim” məcmuəsi 15 avqust 1908-ci ildə, yəni II Məşrutiyətin elanından otuz beş gün sonra İstanbulda öz nəşrinə başlamışdır. İlk yayınlandığı gündən etibarən geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur. Bunun əsas səbəbi isə məcmuənin əsasən hümmətçilik, islamçılıq ideyalarını təbliğ etməsi olmuşdur. Bu da cəmiyyətin mühüm bir hissəsini öz arınca aparmaq bacarığından irəli gəldi. Bu işdə baş redaktorla yanaşı, məcmuədə çalışan digər ədiblərin də böyük rolü vardi. Elmə, dini mövzulara, ədəbiyyata və mədəniyyətə böyük əhəmiyyət verən məcmuədə aktual məsələlər gündəmə gətirilirdi ki, bu da öz növbəsində, onu elmi orqanlarla yanaşı, Türkiyənin ən yaxın tarixinə işq tutan bir sənədlər xəzinəsinə çevirmişdi. Bu xəzinəyə daxil olan yazıldan biri də 17 iyun 1909-cu ildə Çərkəş Şeyxizadə Xəlil Xalid Əfəndinin İngiltərədən göndərdiyi “Bir Müqəddimeyi-beliqa” (Bəlağlı bir müqəddimə) sərlövhəli yazısıdır. “Sirati-müstəqim” məcmuəsi öz şəhifələrində, əsasən Türk-Islam aləminin elm, mədəniyyət və fikir tarixinə öz töhfələrini verən ziyalıların yazılarına yer verməsi aparılan tədqiqatdan da aydın görünür. Bəs bu yazının müəllifi kim idi? Osmanlı və

Cümhuriyyət tarixində onun hansı xidmətləri olmuşdur? Yaxud türk ədəbi-ideoloji həyatına nə kimi töhfələr vermişdir? Bu suallara cavab tapmaq məqsədilə onun 1903-cü ildə Xəlil Xalid Əfəndinin Londonda nəşr olunan “The diary of a Turk” (Bir türkün gündəliyi) adlı əsərinə müraciət etdik:

### Çərkəş Şeyxizadə Xəlil Xalid

Çərkəş Şeyxizadə Xəlil Xalid 1869-cu ildə Ankarada anadan olmuşdur. Babası Xəlvəti Şeyxi olan Mustafa Əfəndi, atası isə II Mahmud dövrünün tanınmış alimlərindən Əhməd Rəfi Əfəndidir.

Doqquz yaşında atasını itirən Xəlil Xalid Osmanlı dövlətinin hərbi hakimi olan əmisi Mehmed Tevfik Əfəndinin himayəsində böyüdülmüş və təhsilini davam etdirmişdir. İlk təhsilini Ankarada alan Xəlil Xalid, sonra İstanbula gəlir və Bəyazid mədrəsəsində təhsilini davam etdirir. Mədrəsə təhsilini tamamlayan X.Xalid “Məktəbi-Hüquq”a (hüquq məktəbi) daxil olur və orası 1893-cü ildə bitirdikdən sonra Əbzüssüyə Tevfikin mətbəəsində isləməyə başlayır. Dövrün siyasi vəziyyəti onu da sıxır. Bu ağır si-

yası vəziyyətə döza bilmədiyindən, 1894-cü ilda "The Times" qəzetiinin müxbirinin köməyi ilə İngiltərəyə qaçır. Orada Kembris (Cambridge) Universitetində işə başlayır. Xəlil Xalid İngiltərədə dövrün böyük ədəbiyələri ilə tanış olur. İngiltərəyə gedərkən Əbüzziyə Təvfik ona bir məktub verərək, Əbdülhəq Hamidi təpib ona vermişini tapşırır. Məhz bu məktubun sayəsində Əbdülhəq Hamid onu Kembris Universitetinin professoru, türk ədəbiyyatı tədqiqatçısı E.C.U.Gibblə tanış edir [1, s.7-8]. O gündən etibarən X.Xalidin Gibblə olan yaxın dostluğun ömrünün sonuna qədər davam edir. Avropada anti-imperialist ziyanlı kimi tanınan X.Xalid yazdığı əsərlər dövrünün sosial-siyasi vəziyyətini, dünyada Türk-İslam düşmənciliyi, İslamafobiya, Avropa İmparrializmini açıq şəkildə qələmə almışdır.

Qeyd etmək lazımdır ki, II Məşrutiyət dən sonra, X.Xalid İstanbula qayıdır. İctimai-siyasi işlərdə fəaliyət göstərdiyinə görə dövrünün yeni fəaliyyətə başlayan "İttihad və Tərəqqi" fırqəsindən Ankara üzrə millət vəkili seçilir. Elə həmin il məclisin bağlanması səbəbiylə o da siyasi həyatdan ayrılmalı olur və ömrünün sonuna qədər universitet müəllimi kimi fəaliyyət göstərir. X.Xalid 1931-ci il mart ayının 29-da İstanbulda vəfat edir.

E.C.U.Gibbin "Osmanlı Şeir Tarixi" adlı altıcılilik əsərinin əsəryə gəlməsində X.Xalidin çox böyük xidmətləri olmuşdur. X.Xalid həm müəllif, həm də əsər haqqında "Sıratı-müstəqim" məcmüsünə göndərdiyi müqəddimə yazısında bütün təfsilatı ilə yazmışdır. X.Xalid bu yazısında E.C.U.Gibbin həmin əsərin yazılma səbəbini şahidlik etdiyi hadisələri analiz edərək göstərir.

#### Xəlil Xalidin E.C.U.Gibb haqqındaki xatirələri

Osmanlı dövrü türk ədəbiyyatını sistemiş şəkildə tədqiq edən ilk ciddi əsər Hammer tərəfindən yazılmışdır. Baron Joseph Von Hammer-Purgstall Gibbdən yarım əsərdən çox bir zaman önce, yəni 1836-1838-ci illərdə dördüncü "Osmanlı şeir sənəti tarixi" (Geschichte der Osmanischen Dichtkunst) əsərini yazmışdır. Lakin

Hammerin bu əsəri bir ədəbiyyat və ya şeir sənəti tarixini əks etdirməkdən ziyadə, xronoloji olaraq hazırlanmış bir təzkirə şəklindədir. Hammer əsərində iki min iki yüz şairə yer vermişdir. Bu əsərdən sonra Gibb "Osmanlı şeir tarixi"ni özünün ifadəsinə görə Hammerin əsərinin çatışmayan bölgümlərini tamamlamaq üçün yazmışdır. Buna görə də, Gibbin bu əsəri Osmanlı ədəbiyyat və mədəniyyətinə həsr olunmuş geniş və əhatəli ədəbiyyat tarixi hesab edilə bilər [2, s.10].

Türk ədəbiyyat tarixinin əsas tədqiqatçılardan biri olan A.S.Ləvənd Gibbin əsərinə böyük dəyər vermişdir. Belə bir şəxsiyyətin bu cür qiymətli əsərinin yazılımasına şahidlik edən Xəlil Xalidin "Sıratı-müstəqim"ə ünvanlaşdırılmış məktub daha artıq önem daşıyır. X.Xalid məktubunun əvvəlində "ədəbiyyat" kəliməsinə aydınlıq gətirmək məqsədi ilə qeyd edir ki, ingilis dilində bütün sahələrdə yazılın əsərlər "ədəbiyyat" adlandırılır. Belə ki, Osmanlıda "ədəbiyyat" deyildikdə isə ağılla yalnız nəzm gəlir. Buna səbəb isə o dövrə nəşr əsərlərinin çox az olmasından qaynaqlandığını göstərir. Əgər bir alim türk "ədəbiyyat tarixi" yazmaq istəsə, şeirlərdən başqa bir şey tapa bilməyəcəyi, bunun da "ədəbiyyat tarixi" yazmaq üçün yetərli olmadığını bildirir.

Gibbin bu əsərini Xəlil Xalid də A.S.Ləvənd kimi, "Osmanlı şeir tarixi" haqqında ingilis dilində yazılmış mükəmməl və müfəssəl bir əsər adlandırır. Daha sonra, müəllif öz xatirəsində Gibbin türk ədəblerinə olan münasibətindən, eləcə də onlarla qurduğu dostluqdan bəhs edir. O hətta Gibbin türk dostlarından bəzilərinin adlarını çəkir. Onlardan birinin də Əbdülhəq Hamid olduğunu, onunla məktublaşdığını yazar. Hətta Gibbin vaxtsız vəfatı xəbərini də Osmanlı dövlətinə məhz Ə.Hamidin verdiyini bildirir.

#### X.Xalidin xatirələrində E.C.U.Gibbin "Tarixi-əşarı Osmaniyyə" əsərinin yazılıma və nəşri tarixi haqqında

X.Xalidin məcmuədə dərc olunan bu yəzisində diqqətçəkən cəhətlərdən biri də müəllifin apardığı müşahidələr və gəldiyi nəticələrə görə, Gibbin Qərb oryentalistlərindən fərqli

göstərməsidir. Gibbin Şərqə, xüsusiəl də Osmanlıya, türk dilinə olan böyük heyranlığından bəhs edən məqalə müəllifi yazar ki, o, heç vaxt Osmanlı torpaqlarında olmamış, türk dilinin inçalıklarını İngiltərənin sərhədlərindən çıxmadan öz sayı ilə öyrənərək, ən çotin və qarışq mətnləri belə, diqqətə oxumağı bacarmışdır. Bunun səbəbini aydınlaşdırmağa çalışan müəllif "Avropanın Osmanlıya qarşı yürütdüyü yanlış fikirlərə baxmayaraq, bir ingilis ailəsinin tek oğlu olan Gibb ömrünün iyirmi ilini bizim ədəbiyyatımıza və mədəniyyətimizə niyə həsr etmişdir? Görəsən, o, hansı hiss və düşüncələrlə diliımızı öyrənmişdir?"

X.Xalid bu suallara cavab verməyə çalışır. Onun fikrincə, Gibbin mühafizəkar bir ailənin oğlu olması, o zamanlar da Osmanlı-rus müharibəsinin başlığı dövrə İngiltərə mühafizəkarlarının Osmanlı-türk tərəfdarlığı onun da türk dilinə və ədəbiyyatına olan marağını artırılmışdır. Gibbin türk dilini və ədəbiyyatını tədqiq etməkdən zövq aldığı, hətta yeri göldükçə, dilin və mədəniyyətinə bigən qalan türk gənclərini də tənqid etməkdən geri qalmadığını görən müəllif onun vəfali bir dost olduğu qənaətinə gəlir. "Sədəqətli Gibb türklerin şücaət və mənənətini həqiqətən bəyənirdi. Türklərin varlığını yalnız Avropa torpağında deyil, hətta Qərbi Asiyada belə görmək istəməyən Qərb dünyası əcdadımızla əsrlər boyu çarpışmışdır. Bütün Qərb dünyasına qarşı öz qüvvəsini göstərmiş olan Osmanlı sələflərinin igitliyini, uzaqqörənlilikini və əzmkarlığını vəfali Gibb tez-tez xatırlardı. O, bəzən türk gənclərinin öz dilinə və mədəniyyətinə laqeydiliyini və təbəbəlliklərini, hətta qədim türklər kimi "çevik" olmadıqlarını açıq şəkildə tənqid edirdi. Onun yazdıgına görə, bir gün Gibb Süleyman Dədənin "Mövludi-Şərif"indən bəzi parçaları tərcümə etdiyi zaman "Siz zəmanət türkləri öz qədim adət və ənənələrinizə heç də əhəmiyyət vermirsiniz; indiyə qədər ziyanlı kimi tanıdigım türklərin hamisindən "Mövludi-Şərif" oxunduğu zaman icra olunan ayını soruşdum; heç kim mənə təfərrüati ilə söyləyə bilmədi" [3, s.3], – deyə şikayət edirdi.

Türk tarixini və mədəniyyətini yaxından tədqiq edən E.C.U.Gibb, X.Xalidin məktubunda qeyd etdiyi kimi, Bursada bir türbə, İstanbul-

da bir küçə, Ədirnədə bir saray və ya harda bir cami və ya mədrəsə görsəydi, onlara dair divanlara, şüara (şairlər) təzkirələrinə, seyahətnamələrə müraciət edər, axtardığı məlumatı böyük zövqlə oxuyardı. Hətta bir gün Gibbin otağına girdiyi zaman önündə irimiyyətli bir İstanbul xəritəsinin olduğunu görən X.Xalid nə axtardığını soruşur. Gibb isə cavabında, "Taxtaqala ərafında var olduğunu bir yerdə oxuduğum Ərəb Qəhvəxanasının yerləşdiyi sahənin xəritədə göstərilib göstərimədiyi öyrənməyə çalışıram" demişdi.

X.Xalid yazar ki, mən əminəm, əger Gibb İstanbulu ziyarət etmiş olsayı, yəqin ki, mütləq o qəhvəxananı axtarıb tapar və hətta "ya həbib, ya ruhi" kimi ərəb xalqına məxsus olan müsiqiləri belə dinləmək istərdi...

Buradan belə bir nəticəyə gəlmək olar ki, X.Xalid C.Gibbin sadəcə, quru tədqiqatlarla məşğul olmadığını, Şərq mədəniyyətinə nə qədər ürəkdən bağlılığını, ona sehri bir xəzinə kimi baxdığını dənə-dənə qeyd edir. Gibb, özü də 1900-cu ildə nəşr olunan əsərinin 1-ci cildinə yazdığı ön sözə də göstərir ki, oxuduğu hər mövzunu dərindən tədqiq edərkən, oradakı ruhu hiss edərək, o mədəniyyəti yaşayaraq, hərtərəfli yanaşmağa çalışmışam.

Bunu yenə X.Xalidin məktubunda Gibblə bağlı xatirələri oxuduğda onun tədqiq etdiyi hər məsələyə nə qədər ciddi yanaşdığını görürük. X.Xalid öz yazısında bir daha Gibbin fikirlərini misal gətirir: "Bu əsəri yazmaqdə əsas məqsədim oryentalistlər üçün Osmanlı şeirinin qısa bir xülasəsini vermək deyil, məktəblərimizdə indiyə qədər heç bir yazıçı tərəfindən öz dili mizdə yazılmayan ədəbiyyat tarixinin ingilis oxucularına çatmasını arzu edirəm. Ərəb və İran ədəbiyyatları tarixi müəyyən qədər öyrənilmişdir. Lakin türk ədəbiyyatı haqqında "Türklerin ədəbiyyatı yoxdur" kimi mənqisiz bir nəticəyə aparacaq mənasız bir cəhalət hökm sürməkdədir. Bu cəhaləti ortadan qaldırmak üçün bir şəyə etmək ümidi və həvəsi ilə səda ingilis oxucularına təqdim etməyə çalışdım" [4, c.I, s.24].

Onu da göstərmək vacibdir ki, E.C.U.Gibb sadəcə bir şərqşünas kimi, dil və ədəbiyyata maraq göstərmir, eyni zamanda Türk-Islam

adət və ənənələrini də öyrənməyə, duymağın, yaşamağa çalışırı.

Çərkəş Şeyxizadə Xəlil Xalidin "Sirati-müstəqim"ə İngiltərədən göndərdiyi bu məktubdan da aydın olur ki, Gibbə onun dostluğunun təsadifi olmamışdır. Əvvələ, X.Xalidin nə qədər ağıllı və bacarıqlı bir gənc olduğunu Ə.Hamidin Gibba söyləməsiylə yanaşı, onun özünün də dərin bilgisi aralarındaki bu dostluğu gücləndirmişdir. Belə ki, X.Xalid qərbyönümlü bir gənc olsa da, qədim Şərq adət və ənənələrini, Türk-İslam mədəniyyatına ürkədən bağlı olmuş və bunu özündə yaşatmışdır. Buna misal olaraq, Gibbin kimsədən öyrənə bilmədiyi Mövlud mərasiminin bəzi məqamlarını məhz X.Xalidin ona müfəssəl olaraq öyrətdiyini, hətta Mövludan bir neçə beyti də avazla oxuduğunu göstərə bilərik. Beləliklə, dərin bilgi və mənəvi dəyərlərə bağlılıq iki ziyan arasında qırılmaz bir bağ yaratmışdır.

X.Xalid öz məktubunda bir daha göstərir ki, E.C.U.Gibbin məhz türk dilinə və ədəbiyatına olan sonsuz maraq və sevgisinin nəticəsi olaraq, ailənin tək övladı rahat yaşamaq əvəzinə, qırx dörd illik ömrünün iyirmi ilini yorucu tədqiqatlara sərf etmişdir. Belə ki, Gibbin ölümündən sonra onun əsərlərinin nəşri ilə məşğul olan yaxın dostu Brovni, ikinci cildin ön sözündə yazmışdır: "O, türkləri həm sevir, həm de başa düşürdü. Dillərinə hakim idi. Türklerin güclü dəyərlərə sahib olduğunu bilir, qüdrətinə inanır. Bununla belə, onların milli xarakterlərini bilir və ədəbiyyatlarının əskik yönlərindən də xəbərdar id..." [4, c.I, s.28].

X.Xalidin "Sirati-müstəqim"ə yazdığı məktubunda Gibbin Londranın səsli-küylü həyatından uzaqlaşaraq Şərq və Qərb ədəbiyyatlarının içində tədqiqat aparmaqdan zövq aldığı, böyük zəhmətlə axtarış tapıldığı türkçə divanlar, tarixi əsərlərə, təzkirələrə, səyahətnamələrə, eləcə də qədim məxəzlərə bütün var-yoxunu xərcleməyə hazır olduğunu bir daha vurgulayır. Eləcə də bu tədqiqatlara maddi-mənəvi olaraq böyük zəhmət çəkən Gibbin türk ədəbi dilinə heyət ediləcək qədər hakim olduğu yazılır. Məktubdan bəlli olduğu kimi, alim qədim türk əsərlərini təqdim edərkən, bəzi sözlərin dərinli-

yinə vararaq əsl mənasını çıxarmağa çalışır və buna da uğurla nail olurdu.

Məktubdan da məlum olduğu kimi, türk dili ilə yanaşı, təsəvvüf ədəbiyyatını da mükəmməl olaraq öyrənməyə çalışan C.Gibb bu sahədə İngiltərənin Kembric Universitetinin professoru, hindistanlı İslam alimi Hilldən də təsəvvüf elmini öyrənmişdir. Məhz buna görə də 1900-cu ildə "Osmanlı şeir tarixi"nin ilk cildinin müqəddiməsində hər iki dostuna təşəkkür etmişdir. Gibb həmin bu cildin qızıl suyu ilə tərtib olunmuş bir nüsxəsini II Əbdülhəmidə hədiyyə olaraq göndərmişdir [5, s.65].

Müəllif Gibbin, beş yüz illik Osmanlı şeir tarixini Z.Paşa qədər tədqiq etdiyini yazar. Buna da səbəb olaraq, o dövrün ağır senzurasını göstərir. Bununla da, X.Xalid bu yazısında Gibbin "Osmanlı şeir tarixi" əsəri ilə yanaşı, dövr haqqında da ötəri məlumat verir. Müəllif yazar: "Yeni dövr ədiblərinin həyat və əsərlərinin tədqiq edə bilmək üçün çox çalışdı. Fəqət bu ədiblərin bir çoxu ya sürgün edilmiş, ya da Osmanlı casusları tərəfindən təzyiqə məruz qalaq, susdurulmuş və cəmiyyətdən uzaqlaşdırılıraq tənhalığa çəkilməyə məcbur edilmişlər. Yazdıqları ədəbi əsərlərin çoxu nəşr edilməmiş, nəşr olunanlar isə toplanaraq qadağan edilmişdir. Belə bir vəziyyətdə Gibb bu dövrün Osmanlı ədibləri ilə yazışib-görüşə bilməzdi. Hətta onlarla əlaqə yaratsayıd da, istənilən səviyyədə məlumat ala bilməzdi. Ona görə də Gibb yəni dövr türk ədəbiyyatını eks etdirən son cildində əsas yer tutan N.Kamal haqqında yetərli məlumat vera bilməmişdir. Yalnız Şinası Əfəndi və Ziya Paşa mərhumların hər biri haqqında bir fəsil yazımaqdan savayı son cild üçün heç bir matn hazırlaya bilməmişdir" [3, s.3].

Yeni dövr ədəbiyyat nümunələrinin yer aldığı sonuncu cildin də tamamlanıb yayınlanmasında böyük əməyi olan Edvard Brovni N.Kamal və digər ədiblərin həyatı, əsərləri haqqında məlumatları əldə etmək üçün yaxın dostu Rza Tevfik Bölkübaşına müraciət etmişdir.

"Məlumatlara görə, Rza Tevfik də 1908-ci ildən sonra ardıcıl olaraq tədqiqat işlərinə girişir və N.Kamaldan başlayaraq, "Fəcri-atı" də daxil olmaqla, bütün yeniləşmə dövrünü araşdıraraq böyük bircildilik əsər qələmə alır. Lakin

bu əsər nədənsə nəşr olunmamış və əlyazmaları da tapılmamışdır" [5, s.65].

Müştəqil olaraq nəşr olunmayan bu tədqiqat əsərinin müəyyən hissəsi Brovniñ xahişi ilə altıncı cilddə yeddi babdan ibarət olan böyük bir antologiya şəklində Gibbə ithaf olunmuşdur. Burada N.Kamaldan başlayaraq, Abdulla Cövdət qədər yaşayış-yaratmış bir çox ədiblərin həyat və yaradıcılığı barədə məlumatlarla yanaşı, ədəbiyyat nümunələri də yer almışdır.

X.Xalidin "Sirati-müstəqim"ə göndərdiyi yazının əsas hissəsi V cildin ön sözündə də yer almışdır. Müqəddimədə deyilir ki, Osmanlı ədəbiyyatına fars mədəniyyətinin və şeirinin nə qədər güclü təsiri olsa da, türk şeiri ruhu, hissi və düşüncələri ilə özünəməxsus yeni bir cığır açmışdır.

Çərkəş Şeyxizadə X.Xalid, "Sirati-müstəqim"ə göndərdiyi məktubunun son bölümündə əsərlər boyu fars poeziyasının təsirində olan Osmanlı şeirinin milli söyləyiş tərzinə necə keçməsini tədqiq etmək arzusuyla yanaşı, birinci cildi türkçəyə tərcümə etmək arzusunu da bildirir. Eləcə də yazının sonunda Mehmet Rauf bəyə Gibbin "Osmanlı şeir tarixi"nin müəyyən hissələrini türkçəyə tərcümə etdiyi üçün öz təşəkkürünü bildirir.

Məcmudə dərc olunan bu yazının altında yenə "Hamış" (Əlavə) başlıqlı yazı verilmişdir. Əlavədə X.Xalid yuxarıdakı yazısında irəli sürdüyü bəzi fikirlərə aydınlıq gətirməyə çalışır.

Müəllif Gibbin Osmanlı məməkətlərində olmanın səbabını istibdad dövrü ilə əlaqələndirir. Dövrün bir daha sosial-siyasi hadisələrinin ağırlığını və ədiblərə təsirini göstərərək, Gibbin buraya galməsinin, ədiblərə görüşməsinin heç bir faydasının olmayacağı bildirir. Onun fikrincə, Gibb siyasetlə məşğul olmasa da, Osmanlı məməkətinə ayaq basdığı anda onu bir casus kimi izləyəcəklərindən ehtiyat edərək və vəziyyətin gərginliyini yaxşı başa düşərək gəlməmişdir.

Daha sonra Gibbin əsərlərinin hədiyyə edildiyi "British Museum" (Britaniya muzeyi) Milli Kitabxanasına, Avropa müəlliflərinə aid olan, eləcə də Şərq dünyasından bəhs edən əsərlərin isə Kembric Universitetinin Kitabxanasına verildiyini və buranın da onun şərafinə "Gibb Room" (Gibbin otağı) olaraq adlandırıldığını yazar. Müəllif sözlərini gələcəkda Gibbə aid olan bu güşənin Osmanlı müəlliflərinin də əsərləri ilə zənginləşəcəyi arzusunu ilə bitirir.

**Nəticə.** Çərkəş Şeyxizadə X.Xalidin "Sirati-müstəqim"əkəri yazısından Osmanlı şeiri, Gibbin türk ədəbiyyatına və mədəniyyətinə münasibəti ilə yanaşı, yeniləşmə dövrü türk ədəbiyyatı, ictimai-siyasi mühit haqqında da müəyyən, vacib məlumatlar da əldə etmiş olunduq.

Bu məktubu Türkiyə-İngiltərə ədəbi və mədəni əlaqələr tarixini öyrənmək üçün etibarlı məxəzlərdən biri saymaq olar.

## ƏDƏBİYYAT

1. H.Halid. "The Day of a Turk". Londra, 1903.
2. A.S.Levend. Türk Edebiyatı Tarihi (Giriş), I.cild. Türk Tarix Kurumu, Ankara, 1984.
3. Sirati-müstəqim, 17 İyun 1909, 28 Cəmaziyelevvel 1327, 41-ci sayı.
4. E.J.Wilkinson Gibb. Osmanlı Şiir Tarihi, I-II, III-V tərcümə Ali Çavuşoğlu, Akçağ Yay., Ankara, 1999.
5. Christopher Ferrard. Gibb Elias Johan Wilkinson İsləm Ensiklopədi, c.14. Diyanet Vakfı, İstanbul, 1996.

## A PUBLICATION FROM CHERKESH SHEYKHIZADE KHALIL KHALID IN THE "SIRÂT-I MÜSTAKÎM" MAGAZINE

### Summary

Media is a historical treasure of a nation. It may actually be possible to learn the aesthetics and ideology values, political ideology and literary thoughts of certain period through precision newspapers and magazines. And one of these statements is the article "Bir mukaddimeyi-Belqış" (A Rhetorical Introduction) written by Cherkesh Sheykhizade Khalil Khalid and published on 17 June 1909. This article contains important information about Elias John Wilkinson

Gibb and his work "A History of Ottoman poetry". Here information about J.W.Gibb, the history of his writings and publications, as well as his love and interest to Turkish culture and literature were reflected. In the article, the author presents his view on the social-political and literary environment of Cherkesh Sheykhzadeh Khalil Khalid, who is known and respected by Western world as an anti-imperialist intellectual.

**Key words:** Khalil Khalid, E.J.W.Gibb, "Sirât-i Müstakim", A History of Ottoman poetry

## ОБ ОДНОЙ ПУБЛИКАЦИИ ЧЕРКЕШ ШЕЙХИЗАДЕ ХАЛИЛ ХАЛИДА В ЖУРНАЛЕ «СЫРАТЫ МЮСТЕГИМ»

### Резюме

Печатные органы служат хранителями истории каждого народа. Посредством газет и журналов можно подробнее изучать идеально-эстетические ценности, политическую идеологию, литературное мышление отдельного этапа. Одним из таких сведений является опубликованная 17 июня 1909 года в журнале «Сыраты мюстегим» статья Черкеш Шейхизаде Халил Халида «Риторическое вступление» («Bir mukaddime-Beliqa»). Эта публикация даёт нам основательные сведения о труде Элиаса Джона Уильяма Гибба «История османской поэзии» (*A History of Ottoman Poetry*), в котором нашли отражение любовь и интерес Д.У.Гибба к турецкой литературе и культуре, вопрос истории написания и издания произведения.

В данной статье мы со слов автора произведения находим сведения об образованном, ценимом и известном в западноевропейском мире как антиимпериалист Черкеш Шейхизаде Халил Халиде и его общественно-политической и литературной среде.

**Ключевые слова:** Халил Халиди, Э.Д.У.Гибб, «Сыраты мюстегим», Тарихи-Ашари Османийе